



[Rann Azrbaycandak sfiri: "Region lkleri n bnzrsiz frst yaranb" - MSAHB](#)

ran slam Respublikas hmi dost v qarda lk Azrbaycan Respublikas il mnasiblrin xsusi diqqt - .yetirib

Arannews -Modem.az :Cnab sfir, Azrbaycann Ermnistanla apar 44
günlük müharib dövründ rann Ali dini rhbri Seyyid li Xamenei ölkemizin razi bütövlüyünü dstkldi v bundan sonra da bir çox ran rsmilri, o cümldn d ö siz dstyinizi ifad etdiniz. Bu fakt rann qonu Azrbaycana, yoxsa slam dini olan bir ?ölk y ddstyi idi

ran slam Respublikas hmi dost v qarda ölk Azrbaycan Respublikas il - münasiblrin xüsusi diqqt yetirib. Azrbaycan Respublikas ranla ortaq chtlri çox olan bir ölkdir. Mdni, tarixi, dini sahldki bu ortaqlqlar iki ölk arasndak sx münasiblrin sasn tkil edir. Buna gör d Ali rhbrin Azrbaycan Respublikasnn mövqeyini v razi bütövlüyünü dstklyn sözleri hm dost, hm d bir .slam ölkisi çrçivsinddir

ran münaqi baladqdan sonra mövqeyini elan edn ilk ölkldn biri olub v ilk mrhld münaqi son qoyulmasn, ial olunmu razilrin müharibsiz geri qaytarlmasn istyib. Ali rhbr hr zaman Qaraba torpaqlarnn azad edilmi olduunu v Azrbaycan Respublikasnn hmin razilrd öz .suverenliyini tmin etmk hüququnun olduunu tkid edib

Bundan sonra rann Azrbaycan v Ermnistanla olan münasiblri nec - davam edck? Ermnistan trfinin rann Azrbaycana qar verdiyi haql dsty etirazlar ?oldumu

ran slam Respublikas 15 ölk il qonudur v biz - düünürük ki, bu qonularn hams il yax v grginlik olmadan münasiblrlar malik olmalyq. Ermnistan da onlardan biridir. Ermnistanla münasiblrimiz birgyaay v qarqlql faliyyt çrçivsinddir. Qonular arasndak ixtif v grginlik, übhsiz ki, biziml münasiblrin tsir ed bilck nticlr sbb olur. Ancaq xobxtlikdn onlarn vziyyitimizi anlamalar üçün bir mntiq var. Ola bilr bizim Azrbaycan Respublikasna göstrdiyimiz dstk Ermnistan müynn drcd narahat etsin v onlar narazln bildirsin. Amma sonunda onlar ran slam Respublikasnn Qaraba müharibsindki mövqeyinin ölklerin milli suverenliyi prinsipin v .beynlxalq qaydalara uygun olduunu bilirlr

ran Azrbaycann ialdan azad olunmu bölglirind ortaq layihrl qoulmaq - istrdimi? Ya da iranl i adamlarn hmin razilr investitsiya yatmas ?:mümkündürmü

Bli. rann hr yerindn, xüsusn d Azrbaycan Respublikas il hmsrhd - yaltlrlndn olan bir çox tcrübli irktlr infrastruktur, elektrik enerjisi, yol .tikintisi, otel v turizm obyektlrinin inasnda itirak ed bilr Müxtlif sahld ixtisaslaan hmin irktlr yax maliyy mnbyi v yüksk texniki, mühndis potensialna sahibdir. Onlar Azrbaycanla mklalq etmy v .azad edilmi bölqlrin çiçklnmsin kömk etmy hazrdlar Türkiy, Pakistan v fqanstandan sonra müslman dünyasnda - Azrbaycann razi bütövlüyün dstk vern ölk ran oldu.

Sizc, digr müsliman ölkli Azrbaycann razi
büuml;tüuml;vlüuml;yüuml; mslsind niy susmaa
?üstünlük verdilr

Hesab edirm ki, bu msld öklr öz milli maraqlarna saslanaraq qrar - verir v hrkt edirlr. Hr bir ölk öz davranna cavabdehdir. Önml li olan budur ki, ran Azrbaycan Respublikasnn razi .büuml;tüuml;vlüuml;yüuml;nü hr zaman dstklyib

Sizc ölkrimiz arasnda laqlrin güuml;clnmsi üçün - ?hans msllr yenidn baxlamaldr

ran slam Respublikas il Azrbaycan Respublikas laqlrini müuml;hkmlndirmk - üçün bir çox ümumi sahlr malikdir. Corafi müuml;vqe, tarixi, mdni v dini ortaqlqlar yaxn olmaq v m^üdal inkiaf etdirmk üçün bir çox zmin yaradr. Bu sahlrin çoxu hl müuml;yynldirilmyib v istifady verilmyib. Xüuml;susi diqqt yetirilmi sahlrdn biri d iqtisadiyyatdr. Xobxtlikdn, ial olunmu razilr azad edildikdn sonra müuml;vcud vziyyt m^üdalq üçün lverili bir vziyyt yaratd. Ancaq yen d kifayt deyil. Bu nüuml;v m^üdalqlara müuml;sbt bax iki ölkni bir-birin daha da yaxnladra bilr. Bu sbbdn iqtisadi m^üdalq iki ölk arasndak laqlrin müuml;hkmlnmsind hmivytli v sas rol oynava bilr ?rann xarici ilr naziri Cavad Zrifin Azrbaycana son sfrini nec rh edrdiniz - güuml;nlük müuml;haribdn v ial olunmu razilrin azad edilmsindn 44 - sonrak rait büuml;lqd yeni bir vziyyt yaratb. Cnab Zrifin büuml;lgdk i alt ölk sfrinin mqsdrlrindn biri d onlarn yanamalarn bir-birin yaxnladrmaqdr v bu çox vacibdir. "Alttrfli Platforma" dak be ölk il dostluq laqlrini n^ür alaraq, ran bu alt ölknin yaxnlamasnda müuml;hüuml;m rol oynaya bilr. Ibtt, ran slam Respublikas bu alt ölk arasndak m^üdalq yolunun asan olmayacan bilir. Bel bir ehtimal da var ki, Ermnistan v ya Güuml;rcüuml;stan hl d "Alttrfli Platforma" a qoulma düuml;ünür. Ancaq müuml;vcud rait büuml;lg ölkri üçün bnzrsiz bir füuml;rst yaradb v gr ondan istifad olunmasa, bu füuml;rst itiril bilr. Buna güuml;r d müuml;vcud raitd müuml;nasib zaman yetiib v ran slam Respublikas özünü borclu sayr ki, bacard qdr büuml;lg ölklini bir-birin yaxnladrsn